

Qeyr-rəsmi tərcümə

12 aprel 2021

Zati-Aliləri,

Pasxa münasibətilə göndərdiyiniz səmimi məktubunuz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu bizim üçün böyük şərəfdir.

İcazə verin, mən də Sizin bütün bəşəriyyət üçün etdiyiniz duaları təkrarlayım. Qoy Uca Allah bu ən çətin dövrdə bütün dünyadakı insanları qorusun. Bütün millətlər və insanlar arasında barışq və həmrəylik istəyinizə mən də qoşuluram.

Xahiş edirəm dünyadakı mühüm missiyanız üçün ən xoş arzularımı və səmimi salamlarımı qəbul edəsiniz.

Yenidən görüşə biləcəyimiz vaxtı səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Klaudio Qucerotti

Müqəddəs Taxt- Tacın Böyük Britaniyadakı Apostol Nunsisi



Mons. Claudio Gugerotti

Arivescovo tit. di Ravello

Nunzio Apostolico

N. 432/L-1.3

12 April 2021

Your Excellency,

I wish to express my gratitude to you for your very kind letter. It was a wonderful surprise and indeed a great honour for me to receive your Easter greetings.

I still remember fondly our friendship and look with gratitude upon the time that we spent together.

Allow me also to echo the sentiments of your prayers for the whole of humanity, that the Almighty may bestow His protection upon all peoples of the world at this most difficult and challenging time. I share your longing for peace and solidarity among all nations and people.

Please accept my best wishes for your important mission in the world and extend my cordial greetings to your collaborators.

I look forward to a time when we might once again see each other and meet in person. Until then, I remain

Yours
+
Claudio Gugerotti

Archbishop Claudio Gugerotti
Apostolic Nuncio

Sheikh-ul-Islam
Allahshukur Pashazadeh